

KIVDF
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Azərbaycanın Xalq yaziçisi, görkəmli iictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureati Mirzə İbrahimov güneyli-quzeyli Azərbaycanın iictimai-mədəni heyatında ehəmiyyətli rol oynamışdır.

O, Cənubi Azərbaycanın Eve kəndindən olan yoxsul kəndli Əjder kişinin iki oğlundan biri idi. Taleyinə qayğısız uşaqlıq illeri yazılımamış balaca Mirzəni atası qardaşı ile birlikdə götürüb neft mədənlerində işləmek üçün Bakıya gelir. Tez bir zamanda dünyasını dəyişən Əjder kişinin oğlanları başsız qalır. Onlar hə-yatlarını həmisişlik olaraq Şimali Azərbaycanla bağlayırlar.

İlk gənclik illerini Sabunçu neft mədənlerində keçirən Mirzə İbrahimov fabrik-zavod məktəbinə daxil olur, Zabratda təşkil edilmiş fəhlə edəbiyyatı dərnəyində iştirak edir və bundan sonra mətbuatda görünməye başlayır. Bu edəbiyyat dərnəyi Mirzə üçün ilk yaradıcılıq məktəbi oldu.

Şimali Azərbaycanda Mirzə İbrahimovun fəaliyyət sahəsi geniş və rəngarəng olmuşdur: Asiya və Afrika Ölkələri həmreyliyi komitəsinin sədri, keçmiş MK-nin üzvü, SSRİ Ali Sovetinin deputati, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, Respublika Elmlər Akademiyasının akademiki.

Fəaliyyət sahəsinin genişliyinə, iş rejiminin gərginliyinə baxmayaraq, Mirzə müəllim cənubda ezişlərini, kimsəsiz qalmış evlərini heç vaxt unutmadı.

1941-ci ilin avqust ayının sonunda Sovet ordusunun hərbi hissələri şimaldan İran'a daxil olur və Cənubi Azərbaycan da onun işğal zonalarından birinə çevrilir. Bu zaman Şimali Azərbaycan Cənubi Azərbaycandakı hadisələrin gedisi mühüm rol oynamaya başladı. "Merkezin" qərarına və Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırovun tapşırığına əsasən, cənubi azərbaycanlılar arasında iictimai-siyasi ve mənəvi-psixoloji iş aparmaq üçün bir qrup təşkil edildi və MK-nin katibi Əziz Əliyev həmin qrupa rəhbər təyin olundu. Cənubda aparılancaq işlər qrup üzvləri arasında böülündü və Azərbaycan dilində ərab elifbası ilə nəşr olunacaq qəzetiñ redaktorluğu isə Mirzə İbrahimova verirdi. Bu, "Vətən yolunda" qəzeti iddi.

Qəzetiñ fealiyyəti nəticəsində cənubda Azərbaycan dilinin rolu artı, aparılan maarifləndirmə işləri ölkədə gedən iictimai-siyasi proseslərdə cənubi azərbaycanlıların nüfuzunu yüksəldi. Bu barəde Azərbaycanın xalq yaziçisi Qılman Musayev "21 Azər" dərgisinin 1999-cu il 3-cü sayında yazdı: "Azərbaycanlıların ana dilində dərc edilmiş bu qəzet Təbrizdə böyük sevincə səbəb oldu. Qəzetiñ bütün tirajı demək olar ki, iki saat içərisində satılıb qurtardı".

Mirzə İbrahimov iti müşahidə qabiliyyəti ilə etrafda baş verən hadisələri izləmiş və bu müşahidələr onun gelecek əsərləri üçün zəmin yaratmışdır. Yeri gəldikcə "Vətən yolunda" qəzetiñ də bu yazıları çap etdirmişdir. Onun Cənub mövzusunda yazdığı əsərlər bu gün də öz aktuallığını saxlayır, zülm və istibdada qarşı fədakarlıqla vuruşan xalqları mübarizəye ruhlandırmır.

Mirzə İbrahimovla birlikdə Qızıl Ordunun tərkibində oraya getmiş şair və yaziçilərimizden Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun, Rəsul Rza, Qılman Musayev, Ənver Məmmədxanlı, Cəfər Xəndan, jurnalist Qulam Məmmədli və başqaları "Vətən yolunda" qəzetiñ fealiyyət göstərdi. Bu qəzet yazarlarımız üçün hem də yeri bərədə məktəb oldu. Onlar İran həyatı ilə daha yaxından tanış oldular və sonralar edəbiyyatımızı yeni mövzularla zənginləşdirdilər.

Cəfər Xəndan elmi-tənqidi məqalələr və şeirlər, Ənver Məmmədxanlı, Qılman Musayev maraqlı hekayələr, Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun inqilab ruhlu şeirlər, Qulam Məmmədli klassiklərimiz haqqında elmi məlumatları ilə qəzət sehifələrinə çıxaraq vətənə xidmət edirdilər.

Qəzette Təbriz adəbi məktəbinin nümayəndələrinə də yer verilir, onlar müntəzəm olaraq rəngarəng mövzularda çıxış edirdilər. Onlardan Azeroğlu, Əli Tude, İbrahim Zakir,

Mirzə İbrahimov "Vətən yolunda" qəzetiñdə



Hökumə Billuri, Mədinə Gülgün sonalar o taylı-bu taylı Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında mühüm rol oynadılar.

"Vətən yolunda" qəzetiñdə çap edilən bədii əsərlərin mövzuları yeni idi. Cənubi Azərbaycandakı iictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyə, xalqın mili-azadlıq hərəkatının ehalinin bütün təbəqələrini ehət etməsi və yüksəlnən xət üzrə inkişaf edərək Milli Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin bəhreləndiyi əsas mənbələrdən idi.

1941-1946-ci illerde Cənubi Azərbaycan da nəşr olunan "Vətən yolunda" qəzetiñin fealiyyəti 2 mərhələyə ayrılır; 1941-ci ilin 11 oktyabrından 1942-ci ilin 13 aprelinə qədər və 1944-cü ilin 10 aprelindən 1946-ci ilin 1 mayına qədər. Bu məsələ ilə bağlı professor C. Həsənli Güney Azərbaycan: Tehran, Bakı, Moskva arasında (Bakı, "Diplomat" nəşriyyatı, 1998) kitabında yazır: "Qəzetiñ nəşrinin 1942-ci ilde dayandırılması siyasi-ideoloji xarakter daşıyır. Bele ki, şimaldan gəlmiş işçi qrupunun məqsədönlü fealiyyəti həm Cənubda yaşayış azərbaycanlıların, həm də Azərbaycan dilinin rolinin artırması ilə nəticələnmişdi. Bu işe Sovet rəhbərliyi, nə də İranın hakim dairələrini qane edirdi. Hətta qəzetiñ bağılmışlığı haqqında Andrey Smirnov SSRİ Xarici İşlər Komissarlığına müraciət etmiş, lakin M.C. Bağırov da öz növbəsində "Vətən yolunda" qəzetiñin bağlanması etirazını bildirmişdi".

Mirzə İbrahimov bu tayda gedən prosesləri izleyir, baş verən iictimai-siyasi hadisələri qəzədə eks etdirirdi. O, qəzeti idarə etmək yanaşı, ədəbi fealiyyətini də dayandırmır, yeri gəldikcə müxtəlif janrlarda çıxış edərək öz səzünü deyirdi.

Mirzə müəllimin "Vətən yolunda" qəzetiñdə çap etdiyi "Azərbaycan dili" məqaləsi bu prosesin dərin elmi izahı baxımından diqqəti cəlb edir.

Bütün başqa xalqların dili kimi Azərbaycan dili də tarixi səbəblərin təsiri altında böyük dəyişikliklərə uğramışdır. Lakin bu dəyişiklik Azərbaycan dilinin öz təbətinə, öz daxili qanunlarına müvafiq şəkildə olmuşdur.

Müəllif burada dünya ədəbiyyatının gözəl incilərindən olan "Dədə Qorqud"un yaranmasından, Mahmud Qəzənevinin başçılığı ilə güclənməyə başlayan İran səltənətinin yenidən Azərbaycanı əsəret altına alıb, fars dilini vahid dövlət, elm və ədəbiyyat dili elan etməsinindən bəhs edir. O dövrə Azərbaycanın şair və yazıçılara ana dilinde yazmaq qadağan olunur. Dahi Nizami "Leyli və Məcnun" əsərində də buna işare edir, öz ana dilinde yazmaq imkanından məhrum olmasını ürek ağrısı ilə bildirir.



Zaman keçidkə Azərbaycan xalqı öz dili ni inkişaf etdirir. O, XIII əsrin axıları XIV əsrin əvvellərində Həsənoğlu, XIV əsrin axıları XV əsrin əvvellərində Nəsimi kimi şairlər yetişdirir.

Mirzə İbrahimov o dövrə yaranan el ədəbiyyatına da biganə qalmır, Azərbaycan dilinin inkişafında el ədəbiyyatının rolunu yüksək qiymətləndirir.

Şirin el bayatıları Azərbaycan dilini yaşayır və tərəqqi etdirir. El ədəbiyyatında mongol işgali əleyhinə xalqın nifrətinini bildirən əsərlər, bayatıları meydana gelir:

**Aparı tatar məni,
Qul edib satar məni.
Vəfali yarım olsa,
Axtarır tapar məni.**

Bu bayati monqollar tərəfindən əsir alınan oğlan və qızların fəryad səsi, monqolların vəhşi hərəkətləri əleyhinə xalq nifrətinin ifadəsi idi.

XII əsrde Səfəvilər sülaləsinin böyük hökmədarlarından olan Şah İsmayıllı Xətai zamanına görə çox səlis, saf Azərbaycan dilində şeirlər yazır və bunurla kifayətlənməyib bu dildə fərمانlar verməklə onu rəsmi dövlət dilinə çevirmişdi.

Məqalədə müəllif klassiklərimizi böyük məhəbbətlə yad edir və dilimizin inkişafında onların əvəzsiz xidmətlərini göstərir.

XVII əsrde Azərbaycan ədəbiyyatı Saib Təbrizi kimi ölməz bir döyü yetirmədir. Böyük alim və şair olan Saib Təbrizi Azərbaycan dilində misilsiz və nadir şeirlər yaratmışdır. Zaman keçidkə Azərbaycan dili büllürləşir, lüzumsuz fars, ərab və osmanlı sözlərindən təmizlənir.

XVIII əsrin ikinci yarısında Qarabağda Molla Pənah kimi tamamile Azərbaycan dilində yazan bir şair də meydana çıxdı. Onun əsərlərində yalnız gözəllərin terif səsi deyil, insan hayatındakı yalan əleyhinə müqəddəs bir üşyan səsi də eşidildi:

**Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm, eyri gördüm, özgə babət görmədim...**

XIX əsrde Azərbaycan dilində yaranan əsərlərin sayı durmadan artır. Bu, Bakıxanov, M.F. Axundovun, H.Zərdabın, N.Vəzirovun, Ə.Haqverdiyevin və başqa yazıçı və dramaturqların işlər şəhər, istər qəribə ədəbiyyatının bilən adamları kimi yetişməsini göstərir.

X əsrin əvvellərində Azərbaycan xalqının istiqlaliyyəti və Azərbaycan dilinin təraqqisi yoluñda mübarizə xeyli kəskinləşir. Milli dil

üçrunda mübarizə siyasi məzmun kəsb etməyə başlayır. Ədib ürek ağrısı ilə İran və Türk-Yədətə tehsil almış bir ovuc ziyalılarının panturkist və panislamist ideyaları təbliğ etmesini, öz ana dillərini ünütmələrini qeyd edir. Elə bu dövrə C.Məmmədquluzadənin "Anamin kitabı" əsəri belələrinə yaxşı cavab idi. Bu əsər bir güzg kimi onların simasını aydın göstərirdi.

C.Məmmədquluzadə ilə yanaşı M.S.Ordubadı, M.Möcüz, Ü.Hacıbəyov, M.Ə.Sabir kimi böyük yazıçılar, ziyalılar açıq-aydın Azərbaycan dilində yazıl yaradırlar.

Dünyanın görkəmli yazıçı və şairlərinin əsərləri Azərbaycan dilinə tərcümə edilib, xalqın ixtiyarına verilmişdir.

Müəllif əyni zamanda Azərbaycan Elmlər Akademiyasının yaranmasından, onun məqsəd və vəzifələrindən də oxuculara məlumat verir.

Azərbaycandan, Azərbaycan dilindən danışarkan Mirzə İbrahimovun "Nakam məhəbbət"inin qəhrəmanlarından biri olan Azeroğlu gözlərindən öndə dayandı.

..Nehayət anının laylasında eşitdiyim bir bayatını doğma dilimdə oxuduğum üçün Qəsr Qacarda (İranda zindan adıdır) döyüldüyü zaman kim olduğunu dərk edib Mehəmməd adını dəyişib, Azeroğlu ilə evəz etdim. Axiñci damcı qanıma qədr bu yoldan dönməyəcəyim və içdim!... Qardaşım Cavanmərd! Səndən soruşan olsa kimsən, haralısan, yaxşı düşün, ananın o pak südünü, Azərbaycanın müqəddəs torpağını yadına sal.. Bil ki, sənin dünyalara deyəcək bir vətənin var, bu vətənin adı Azərbaycandır!.. Sən onun üçün yaşamalı, onun üçün ölmelisən!"

Biz Azeroğludan elə bu sözləri də gözləyirdik. Çünkü 19 yaşında Qəsr Qacarda dəstəq edilən, psixoloji təsirlər göstərilən, 25 yaşında saçları qar kimi ağararaq zindandan qurtulan bir gəncdən bu sözləri eşitmək heç də təccübüldəyil. Artıq o, yaxşıını pısdən, zalımı mezlündən ayırmayı bacarıır. Fikirləşir ki, zindandan çıxarkən, mübarizə yoldaşlarına verdiyi söz - mübarizəni axıra qədər davam etdirəcəyi ola bilsin ki, yadından çıxsın. Axi, bəziləri özlərinin yaxşı

gündündə onları duya bilmirlər, onların maddi və mənəvi ehtiyaclarını hiss etmirlər. Elə buna görə də o, maşını Qəsr Qacarın yanına sürdürek onun divarları dibindən bir ovuc torpaq götürür. Bu hərəkətə təccübənən Cavanmərdə

belə cavab verir:

- Bu torpaq mənim üçün yaddaş olmalıdır. Mən zindanda keçirdiyim günləri, oradakı yoldaşlarımları unutmamalıyam".

Mirzə İbrahimov 1945-ci ilde Sovet Həmkarlar İttifaqı Heyeti ilə birlikdə İranə gedərkən Tehran, Rəşt, Təbriz və başqa şəhərlərdə cənub həyəti ilə tanışlığını "Səhər açılacaq" adlı bədii yol xatirəsində daha aydın şəkildə göstərmüşdür. Sonralar bu hadisələr də daha geniş surətdə "Gələcək gün" romanında öz əksini tapmışdır.

Biz Mirzə müəllimin əsərlərində müsahidəsinin zənginliyini, təsvir etdiyi həyəti və bu həyətdəki hadisələri dərindən duymaq qabiliyyətini, yaradıcılıq istedadını aydın şəkildə görürük.

Azərbaycan gəncliyinin neçə-neçə nəslini onun əsərləri ilə tərbiyələnmiş, həyatda, iictimai işlərdə onun müsbət ədəbi qəhrəmanlarına bənzəməyə çalışmışlar.

Onun bütün əsərləri - roman, povest və həkayələri həmisiñə insanlıqla, onların həyəti ilə six bağlı olmuşdur. Məhz bu xüsusiyyət ona həm quzeyli-güneyli Azərbaycanımızda, həm də əsərlərinin çap olunduğu xarici ölkələrdə reğbət qazandırır.

**Sədaqət Məmmədova
filologiya üzrə fəlsəfə doktoru, dosent**

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**